

*Dr. Fəxri VALEHOĞLU-HACILAR*

## ETNİK TARİXİMİZƏ İŞIQ SALAN ƏSƏR

(M.Kemaloğlunun “Dədə Qorqud (dastan içərə tarix)” kitabı barədə)

Açar sözlər: Türkler, Doğu Anadolu, Axılkələk, Qazax-Borçalı bölgəsi

Key words: Turks, Dogu Anatolia, Akhylkelek, Gazakh-Borchali

Ключевые слова: турки, Восточная Анатолия, Ахалкалаки, Газах-Борчалинский регион

Türklərin dünyaya bəxş etdiyi nadir incilərdən olan “Dədə Qorqud kitabı” (“Kitabi-Dədə Qorqud) yalnız dilimizin və ədəbiyyatımızın deyil, eyni zamanda etnik tariximizin öyrənilməsində böyük əhəmiyyət kəsb edən mühüm mənbələrdən, görkəmli alimimiz, akademik Yaqub Mahmudovun təbirincə desək, “Azərbaycan tarixşünaslığının çağlayan bulaqlarındandır”. Orta əsr oğuz xalq yaradıcılığının görkəmli abidəsi olan bu epiq əsəri bir çox tədqiqatçılar haqlı olaraq milli-etnik varlığımızın ensiklopediyası adlandıırlar [6, s. 4].

İndiyədək “Dədə Qorqud kitabı”nda bəzi süjetlərin tarixi gerçekliklərlə səsləşməsinə dair müəyyən fikirlər irəli sürütlüb araşdırımlar aparılsı da, zənnimizcə bu istiqamətdə düyünləri aça biləcək ilk tutarlı addım türkiyəli tədqiqatçı Muammer Kemaloğlu tərəfindən atılmışdır. M.Kemaloğlunun 2018-ci ildə Ankara şəhərində “Kitap72” nəşriyyatında işıq üzü görmüş “Dədə Qorqud (dastan içərə tarix)” əsəri “Kitabi-Dədə Qorqud” dastanlarının tarixi aspektdən çözülməsi yönündə uğurlu başlangıçdır.

Əsərin mahiyyəti və məzmunu haqqında danışmadan əvvəl qısaca, bir neçə kəlmə müəllifin özü haqqında məlumat vermək istərdim. Muammer Kemaloğlu 1960-ci ildə Türkiyənin Doğu Anadolu bölgəsində, Muş vilayətinin Bulanık elçəsində dünyaya göz açmışdır. Ulu babaları Bulanığa Axılkələk bölgəsinin Göyyə kəndindən, Göyyəyə isə Qazax mahalından köç etmiş, Azərbaycan türklərinin məşhur Alqazaxlı (Şıxlinski) soyundan olan qarapapaq ağaları olub. Hazırda Ankarada yaşayan, uzun müddət Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarında (TCDD) müxtəlif məsul və rəhbər vəzifələrdə çalışan, günümüzdə də TCDD 2-ci bölgə müdirliliyində öz əmək fəaliyyətini davam etdirən M.Kemaloğlunu adını

çəkdiyimiz dəyərli əsəri yazmağa sövq edən də elə öz əsilzadə nəsil-nəcabətinin soy kötüyünün – Alqazaxlıların tarixi keçmişinə işq salmaq istəyi olmuşdur.

Qazax-Borçalı bölgəsinin, qarapapaqların etnik tarixi mənim də elmi maraq, bilgi və çalışma dairəmə daxil olduğu üçün Muammer bəyin bu istiqamətdə fəaliyyətlərini diqqətlə izləyirdim. Yeri gəlmışkən qeyd edim ki, Borçalı əsilli filoloq-alimlərimizin araşdırılmalarından “Kitabi-Dədə Qorqud” dastanlarındakı bəzi motivlərin, məkanlarının, leksik vahid və özüllüklerin Gürcüstanla, xüsusən də Borçalı və Ahişqa bölgələri ilə bağlılığı barədə elmi camionin bilgisi var idi. Prof.Dr. Valeh Hacıların “Gürcüstanda türk xalq ədəbiyyatı” monoqrafiyasının “Kitabi-Dədə Qorqud” və gürçü xalq ədəbiyyatı” adlanan paraqrafında “Dədə Qorqud kitabı” eposunun gürcü folkloru ilə bağlılığı araşdırılır [2, s. 238-245]. V.Hacılar yazırı ki, bəşəri xüsusiyyətlərinə görə eposun bəzi boyları Qafqaz xalqları arasında, o cümlədən gürcülər içərisində geniş yayılmış və zaman keçidkə milli kolorit almış, Dədə Qorqud dastanlarının bir sıra boylarında rastlanan surətlər və mifoloji dünyagörüşünün oxşar izləri gürçü epik nəğmələrində və osetin mifologiyasında da əks olunmuşdur [2, s. 238]. Prof.Dr. M.Çobanov, Prof.Dr. Ş.Məmmədli, Prof.Dr. Ə.Tanrıverdi, Dr. M.Çobanının tədqiqatlarında isə “Dədə Qorqud”un Borçalı izləri araşdırılır, bu çərçivədə tarixi-coğrafi onomastik uyğunluq və ləhcə-ağız identikliyi incələnir [3, 4, 5].

Gürcüstanda türk etnik vahidinin təşəkkülündə izi olmuş tayfa birliliklərinin tarixi ilə ilgilənən bir araşdırmaçı olaraq M.Kemaloğlunun böyük intuziazm və əzmkarlıqla girişdiyi bu işin hansı sonuca varacağını, tarixşunaslığımıza hansı yeniliyi gətirəcəyini səbirsizliklə gözləyirdim. Əsər ərsəyə gələnə qədər onun özü ilə dəfələrlə yazışmış, görüşmüş, müəyyən məsələlərə dair fikir və sənəd-mənbə mübadiləsi etmişdik. M.Kemaloğlu yalnız mənbələrlə İsləməklə kifayətlənməmiş, Türkiyədən əlavə Azərbaycan, İran və Orta Asiyada ulularının – qazaxlıların ayaq izləri olan bölgələri addım-addım gəzmiş və nəticə etibarilə ortaya sanballı bir kitab çıxarmışdır. “Dədə Qorqud (dastan içərə tarix)” adlanan bu kitab giriş, “Dədə Qorquddə tarixsəl arxa plan”, “Salur-Qaramanlar” və “Dədə Qorqud əllərində iki türk boyu” başlıqlı üç bölüm və bibliografiyadan ibarətdir.

Kitabı nəzərdən keçirəndə bəlli olur ki, M.Kemaloğlu yaxın əqrəbəsi, görkəmli qorqudşunas-alim Prof.Dr. Muharrem Erginin “Dastan tarixden doğular” sözlərini əlində əsas tutaraq, yuxarıda da qeyd etdiyimiz kimi, öz nəsil şəcərasının izində Ağqoyunlulardan əvvəlki oğuz/türkmen tarixini araşdırmışdır. Xüsusən də müəllif tərəfindən Prof.Dr. M.Erginin tərtib etdiyi “Dədə Qorqud kitabı, I-II”, “Oğuz dastanı”, “Şəcəreyi-tərəkimə”, “Təvarixi-alı-Səlcuq”, “Topqapı Oğuznaməsi”, Lori vilayəti İcmal Dəftəri” kimi mötəbər tarixi mənbələr, Səlcuqlu, Elxanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı və Gürcüstan tarixinə dair müvafiq elmi ədəbiyyat dəyərləndirilərək “Kitabi-Dədə Qorqud” dastanlarında cərəyan edən hadisələrin hamisının oğuz/türkmen tarixi ilə bağlı olduğu iddiası irəli sürülmüşdür. Eyni zamanda dastanlar tarixi dövrlər – Sirdəryə Oğuz Dövləti (X əsr), Böyük Səlcuqlu Dövləti (XI əsr) və Ağqoyunlu Dövləti (XIV) dövrləri və Oğuz əllərini əhatə edən coğrafi bölgələr üzrə təsnifatlaşdırılaraq onların ayrı-ayrılıqlıda real tarixi hadisələrlə bağlılığı təhlil edilmişdir. “Qazan biq oğlu Uruz biqün dustaq olduğu” (“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu”), “Salur Qazanın ivi yağmalandığı” (“Salur Qazanın evinin yağmalandığı”) və “İş Oğuzu Daş Oğuz ası olub Beyrək öldüyü” (“İş Oğuzu Daş Oğuz ası olub Beyrək öldüyü”) dastanlarında hadisələrin Qazax mahalında (Qazax-Borçalı bölgələrində) baş verdiyi nəticəsinə galinmişdir [1, s. 18-19].

Zənnimizcə M.Kemaloğlunun tədqiqat işinin əsas ipucu və etnik tariximizdə bəzi qaranlıq mətləbləri aydınlaşdırma biləcək dönüş nöqtəsi “Dədə Qorqud” eposunun qəhrəmanlarından Qazan xanın (Salur Qazanın) adının əslində Qazax xan olması müləhizəsinin irəli sürülməsidir. Müəllifə görə, Qazax xan antroponimi ya bilərkən Elxanlı hökməndə Sultan Mahmud Qazan xanın adına uyğunlaşdırılmış, yaxud da “Dədə Qorqud kitabı” və digər oğuznamələrdə . səhvən Qazan xan şəklində yazılmışdır [1, s. 44].

Qeyd olunan müləhizə əsasında Sirdəryə (Seyhun) çayı mənsəbin-dən başlayaraq Nurata → Səraxes → Manqışlaq → Gürğan → Zəncan → Əhər → Şəmkir → Qazax mahalı trayektoriyası üzrə oğuzların axınlarını və fəthlərini araşdırın M.Kemaloğlu həmin bölgələrdə baş verən tarixi hadisələri elmi süzgəcdən keçirmiş, Qazax xanın sülaləsinin davamçıları olan qazaxlıların adı ilə bağlı yer-yurd adlarını təsbit etmiş və belə bir

önəmli nəticəyə gelmişdir ki, qazaxlılar oğuz/türkmən tarixində önəmli rol oynamışdır və onların şəcərə yolları “Kitabi-Dədə Qorqud” epik həkayələrindəki (boylarındaki bəzi dastan qəhrəmanları ilə kəsişmişdir [1, s. 94].

Müəllifin gəldiyi digər bir qənaətə görə, IX-X əsrlərdə Sirdəryada, sonra Büyük Səlcuqlu Dövləti tarixi içərisində, daha sonra Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı türk-oğuz/türkmən dövlətləri dönəmində baş vermiş mücadilələrdə və digər tarixi hərbi-siyasi proseslərdə göz önündə olan qazaxlıların en böyük və güclü oğuz boyalarından olan salur ların boy bəylərini təşkil edən qaramanlarla eyni kökdəndirlər. M.Kemal oğlunun bu qənaətini gücləndirən mühüm amillərdən biri salur boy bəyinin oğuznamələrdə adı çəkilən 3 oğlundan (Qutluq bəy, Qazan bəy, Qaraman bəy) ikisinin – Qazan bəy (Qazax bəy) və Qaraman bəyin adlarının Qazax mahalında toplanmış rəvayətlərdə və yerli el şairlərinin şeirlərində Qazax-Qaraman mahali, Qazaxlı-Qaramanlı oymağı şəklində yanaşı çəkilməsidir [1, s. 112-113].

Qeyd edək ki, qazaxlıların Sirdərya və Amudərya çayları hövzələri, Manqışlaq yarımadası ilə bağlılığına dair məlumatlara digər mənbələrdə də rast gəlinir. Rus tarixçisi və etnoqrafi İvan Şopen Tiflisdə rus dilində çap olunan «Tiflisskiye vedomosti» qəzetiinin 14 avqust 1830-cu il sayında «K.A.Ş.» (“kollec asessoru Şopen”) imzası ilə dərc olunmuş və elmi dövriyyəyə bu satırların müəllifi tərəfindən gətirilmiş məqaləsində yazdı: «Qazaxlar tayfasına daxil olan qarapapaqlar 1078-ci ildə, yəni Gür-cüstanda II Georginin çarlığı dövründə Cığın (böyük ehtimalla Ceyhun, Amudərya) çayını keçib indiki Qazax distansiyasının ərazisində məskunlaşmış, oradan qonşu əyalətlərə yayılmışdır» [7, s. 8].

XVII əsrda Qafqaza səyahət etmiş, bu səyahəti sırasında Qazax mahalında da olmuş tanınmış fransız səyyahi Jan Şarden özünün yol qeydlərində bu mahalın əhalisinin Xəzər dənizinin şimal-şərqindəki dağlarda, yəni ki, Manqışlaq yarımadasında yaşayan qazax tayfalarından törediyini vurğulayırdı [12, s. 20; 10, s. 109].

Sirdərya bölgəsində mövcud olan Sığnaq, Sarvan kimi toponimlərə Qazax mahalına qonşu bölgələrdə (indiki Gürcüstan ərazisi daxilində) rastlandığı da gözardı edilməməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, M.Kemal oğlu öz əsərində, həmçinin, “Dədə Qorqud kitabı”nın yazarını müəyyən etməyə çalışır və oğuznamə mətnlərinin müqayisəli təhlili əsasında bu eposun XV əsrədə İstanbulda “Təvarixi-alı-Səlcuq” adlı məşhur əsərin müəllifi olan Əli Yaziçizadə tərəfindən yazıldığını təxmin edir [1, s. 98].

“Dədə Qorqud (dastan içərə tarix)” monografiyasının xalqımızın etnogenezinin araşdırılması yönündə əhəmiyyətini bir daha xüsusü vurğulamaqla, tədqiqat əsərində əlavə etmək istədiyimiz və ya razılaşmadığımız bəzi məqamlar barədə də bölmülər üzrə ardıcılıqla öz fikrimizi bildirmək istərdik:

- Tədqiqatın 1-cü bölümündə [1, s. 118] müəllif yazır: “Qazax elinin 1077-ci ildən daha öncəki adının Əl-Bəlazuri tərəfindən qəlema alınan və İslam tarixi qaynaqlarından ən bilinənlərdən birisi olan “Fütuhul-Büldən” adlı əsərdə Kisal olaraq qeyd olunduğu görülməkdədir”. Ehtimal edirik ki, Əl-Bəlazurinin əsərində adı çəkilən Kisal şəhəri müasir Qazax şəhərindən 5 km məsafədə yerləşən Kosalar kəndinin ərazisində yerləşmişdir və Kisal toponimi sözügedən kəndin adında ehtiva olunur. Borçalı mahalının Qazax mahalı ilə sərhəddə qərar tutan üç Kosalı kəndinin (2-si Kür çayının sağ sahilində, 1-i onurlarla üzbüüz Kür çayının sol sahilində) adlarının da Kisal ilə toponimik bağlılığı göz önündədir. Bir-birinə qonşu-qohum olan bu Kosalı kəndlərinin coğrafi relyef baxımından şəhərçilik üçün əlverişli ərazidə – Kür çayının hər iki sahilində, Qarayazı meşələri yaxınlığında geniş ovalıqda yerləşmələri, həmin ərazidə son dövrlərdə aparılan arxeoloji qazıntınlarda qədim şəhər mədəniyyəti izlərinin tapılması [14] Kisal şəhərinin Kosalı kəndlərinin yerində mövcud ola biləcəyinin istisna edilməməsinə və mümkün ehtimallar sırasına əlavə olunmasına əsas verir;

- M. Kemal oğlu öz əsərinin 2-ci bölümündə [1, s. 139] qazaxlıların Osmanlı-Səfəvi münasibətlərində yeri və mövqeyi barədə təfərruatlı bilgi verib, XVIII əsr gürcü tarixçisi Vaxuştı Baqratiyonun qeydlərini qismən təkrarlayaraq [13, s. 34] XVII əsrin əvvəllerində Səfəvi hökməarı Şah Abbasın Həmədan (Komican-Borçalı) cıvarından türkmən oymaqlarını qazaxlı oymağının yerinə Ağcaqalaya məskunlaşdırduğunu və o tarixdən etibarən bu ərazilərin Bozçalı bölgəsinin adına uyğun Borçalı adlandırılmasını yazır. Birincisi onu qeyd etmək istərdik ki, dilimizin fonetik qa-

nunlarında, eləcə də yerli Qazax-Borçalı ləhcəsində “z” → “r” səs əvəzlenməsi müşahidə olunmur. Ona görə də, Bozçalı toponiminin Borçalı toponimine transformasiya olunması ehtimalı zəifdir. İkincisi də, Şah Abbas dövründə türkmən oymaqlarının Borçalı ərazisine məskunlaşdırılmasının mürmkünlüyünü inkar etmirik, ancaq bu oymaqların məhz Həmədan-Bozçalı bölgəsindən köçürülməsi barədə heç bir tutarlı mənbə və faktoloji materiala rast gəlinmir. Zənnimizcə, Borçalı toponiminin qıpçaq tayfa birliyinə daxil olan borçoğlu/burcoğlu tayfalarının adı ilə bağlı olduğu barədə səsləndirilən ehtimallar daha tutarlıdır.

- Əsərinin 3-cü bölümündə [1, s. 175] müəllif Azərbaycan türklərinin subetnik qruplarından olan qarapapaqların (Qazax-Borçalı əhalisinin) oğuz/türkmən kökənlə olduğunu söyləyərək, bu baxımdan onların qıpçaqlarla hansısa şəkildə əlaqələndirilməsini imkansız hesab edir. Fikrimcə, qarapapaqların soykökündə qıpçaq etnik komponentinin mövcudiyətini belə birmənalı şəkildə inkar etmək düzgün deyil. Ən azından ona görə ki, Xəzər dənizinin şimal-şərq hissəsində, Aral dənizi sahillərində oğuzlarla qıpçaqlar bir arada, iç-içə yaşamasılar və “Dədə Qorqud kitabı”nın qohrəmanlarından Qazan bəyin (M.Kemaloğlunun kifayət qədər məntiqli təxmininə görə Qazax bəyin) mənsub olduğu salur boyunun içində də ciddi ölçüde qıpçaq etnik varlığı mövcud olmuşdur. Eyni zamanda XII-XIII əsrlərdə Dəşt-i-Qıpçaqda – İdil-Don çayları arasında və Özü (Dnepr) çayı sahilərində özümüz sürən qıpçaqlar barədə soraq verən mənbələrdə – XIV əsr ərəb müəllifləri Şıxabuddin Ən-Nuvayri, İbn Xəldunun əsərlərində izləri Borçalıdakı toponimlərdə (Ulaşlı, Qullar, Rustav və s.) öz əksini tapan ulaşlı/uлаш, quloba/qullar, urusoba, borçoğlu/borçalı, qara-böركü təki qıpçaq tayfalarının adı çəkilir [Bax: 15, 16]. Doğrudur, Ulaş və Uruz xüsusi isimləri, “Dədə Qorqud kitabı”ndakı epik hekayələrdən də göründüyü kimi, oğuzlar arasında geniş yayılmış şəxs adları olmuşdur və Borçalıdakı Ulaşlı və Rustav yaşayış məntəqələrinin bu adlarla bağlı antroponim olduğunu tamamilə istisna etmək olmaz. Ancaq bununla belə, zənnimizcə, adı çəkilən məntəqələrin qıpçaqlarla bağlı etnotoponim olduğunu söyləməmiz daha məntiqəuyğundur. Beləliklə, bu qeyd olunanları, eləcə də Qazax və Borçalı ellərində yaşayan türk mənşəli əhalinin – qarapapaqların zahiri görkəmlərini, üz cizgilərini, dil-ləhcə özəlliklərini (adıca bir-birinə qonşu olan kəndlərdə six rastlanan şivə fərqliliklərini)

nəzərə alaraq və mənbələr əsasında tarixi prosesləri diqqətə alaraq, bir sıra digər araşdırmaçılar kimi, qarapapaqların oğuz/türkmən və qıpçaq tayflarının qarışış-b-qaynaşması nəticəsində formalılmış bir türk boyu olduğu barədə bundan öncə mövzu ilə əlaqəli kitab və məqalələrimdə söylədiklərimin üzərində dayanıram [7-11].

Təbii ki, bu yuxarıda qeyd olunanlar M.Kemaloğlunun “Dədə Qorqud (dastan içərə tarix)” əsərinin dəyərini qotiyən əskiltmir. Gərgin əməyin məhsulu olan elmi əsərdə müəllif ixtisasca tarixçi olmasa da, Vətan tarixsüaslığı üçün yeni söz deməyi bacarmış, Azərbaycan və Anadolu türklərinin dövlətçilik təcrübəsində, ictimai-iqtisadi, dini-ideoloji və mədəni həyatında mühüm dəyişikliklərin baş verdiyi orta əsrlər tarixinin öyrənilməsində “Dədə Qorqud kitabı”nın mühüm mənbələrdən biri olduğunu bir daha sübut etmişdir.

#### İstifadə edilmiş ədəbiyyat

1. M. Kemaloğlu. Dede Korkut (Destan içre tarix), Ankara, 2018.
2. V. Hacılar. Gürcüstanda türk xalq ədəbiyyatı ənənələri, Bakı, 2005.
3. Ş. Məmmədli. “Dədə Qorqud”un Borçalı izləri // Türk epik ənənəsində dastan: “Ortaq Türk keçmişində ortaq Türk galocəyinə”: VI Uluslararası konfransının materialları (Bakı, 25-26 noyabr 2010-cu il), Bakı, 2010, s. 465-468.
4. M. Çobanov, M. Çobanlı. Qəhrəmanlıq dastanı, Bakı, 2000.
5. Tanrıverdi Ə. «Kitabi-Dədə Qorqud»da şəxs adları, Bakı, 1999.
6. Dədə -Qorqud kitabı. Ensiklopedik lüğət, Bakı, 2004.
7. F. Valehoğlu. Qarapapaqlar və onların XIX əsr hərb tarixi, Bakı, 2005.
8. F. Hacıyev. Qarapapaq soyumuz, “Diyar” qəz.. Rustavi, 1998, fevral-mart, № 2, s. 5.
9. F. Valehoğlu-Hacılar. Gürcistan Coğrafyasında Eski Türkler: Buntürklerden Karapapaklara // I Uluslararası Uzak Asyadan Ön Asya'ya Eski Türkçe Bilgi Şöleninin bildiriləri (18-20 noyabr 2009-cu il, Afyonkarahisar ş. - Türkiyə). Afyonkarahisar, 2010, s. 297-307.
10. Ф.Гаджинев (Валехоглу). О соображениях по этногенезу карапапахов // «Гілея - Haykovič вісніку». Київ, 2013, выпуск 79 (№ 12), с. 108-110.
11. F.Hacıyev. Gürcüstanda türk etnik varlığının təkamül mərhələləri barədə // AMEA-nın Məruzələri. Bakı, 2014, № 3, s. 93-98.
12. J.Şardən Səyahətnama (fransız dilindən tərcümə edən V.Aslanov), Bakı, 1994.
13. Vaxuştı Baqratiioni. Gürcüstan çarlığının təsviri (ვახუშტი ბაგრატიონის საკართველოს), Tiflis, 1941 (gürçü dilində).

14. Borçalıda qədim dövrə aid yeni tarixi nümunələr aşkarlanmışdır (AZƏRTAC-in məlumatı),  
[https://azertag.az/xeber/Borçalıda\\_qədim\\_dovre\\_aid\\_yeni\\_tarixi\\_nümuneler\\_aska\\_rlanmisdır-529860](https://azertag.az/xeber/Borçalıda_qədim_dovre_aid_yeni_tarixi_nümuneler_aska_rlanmisdır-529860); 05.07.2011 [18:10].
15. Тизенгаузен В.Г. Сборник материалов, относящихся к истории Золотой Орды, том I, СПб, 1884.
16. Иванов В.А., Гарустович Г.Н., Пилипчук Я.В. Средневековые кочевники на границе Европы и Азии, Уфа, 2014.

**Фахри Валех оглы-Гаджилар**

**Произведение, проливающее свет на нашу этническую историю  
(О книге М. Кемалоглу "Деде Коргуд")**

### **РЕЗЮМЕ**

В статье на основе исторического анализа книги М. Кемалоглу «Деде Коргуд» рассматривается политическая и этническая история, культура Газах-Бочалинского региона Азербайджана